

HÜQUQ ŞÖBƏLƏRİ ÜZRƏ MÖVZULAR

1.Azərbaycan Respublikasının Konstitusiyası üzrə:

I FƏSİL.Xalq hakimiyyəti

II.FƏSİL.Dövlətin əsasları

III.FƏSİL.Əsas insan və vətəndaş hüquq və azadlıqları üzrə:

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi

Bərabərlik hüququ

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi

Mülkiyyət hüququ

Əmək hüququ

Tətil hüququ

Sosial təminat hüququ

Müraciət etmək hüququ

Hüquq və azadlıqların məhkəmə təminatı

Zərərin ödənilməsini tələb etmək hüququ

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı

X.FƏSİL.Qanunvericilik sistemi üzrə:

Azərbaycan Respublikasının qanunvericilik sistemində daxil olan aktlar

Normativ hüquqi aktlar

2.Azərbaycan Respublikasının Mülki Məcəlləsi üzrə:

Mülki qanunvericiliyin prinsipləri

Fiziki şəxs anlayışı

Fiziki şəxsin mülki hüquq qabiliyyəti

Hüquqi şəxs anlayışı

Hüquqi şəxsin ləğvi qaydası

İdarə

Əşya hüququnun obyektləri

Özbaşına tikinti və onun nəticələri

Torpaq sahəsində tikinti

Müqavilənin təfsiri

Müqavilənin mühüm şərtləri barəsində razılaşma

Müqavilənin bağlanması anı

Oferta

Aksept

Yeni oferta

İddia müddətləri

İddia müddətlərinin müəyyənləşdirilməsi

İddia müddətinin tətbiqi

İddia müddətinin əlavə tələblərə tətbiqi

İddia müddətinin başlanması

Etibarnamə

Etibarnamənin müddəti

Etibar edilmiş etibaretmə

Etibarnaməyə xitam verilməsi

Müqavilənin hərracda bağlanması

Hərracın təşkili və keçirilmə qaydası

Sığorta şəhadətnaməsi

Sığorta şəhadətnaməsinin məzmunu

Mülki hüquq pozuntuları (deliktlər) anlayışı

Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları

Zərər vurulmasının qarşısının alınması

Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti

Hüquqi şəxslər və rəsələr kimi

3.Azərbaycan Respublikasının Mülki prosesual Məcəlləsi üzrə:

İşə hakim tərəfindən təkbəşinə və kollegial baxılması

Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktlar

Edilmiş etirazın həll edilmə qaydası

Fiziki və hüquqi şəxslərin müflisləşməsinə (iflasına) dair işlərin aidiyyəti

İşlərin başqa məhkəməyə verilməsi və aidiyyət məsələlərindən şikayət vermə qaydası

Yazılı sübutların tədqiq edilməsi

Yazılı sübutlar

Apellyasiya şikayətinin verilmə müddəti

Kassasiya şikayəti vermə hüququ

Kassasiya şikayəti ilə müraciət etmək hüququ

Təqdimatın, protestin və ya şikayətin göndərilməsi

Təqdimatın, protestin və ya şikayətin geri götürülməsi

İşə baxılması

4.Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə:

Əsas müddəalar

Əmək müqaviləsinin tərəflərinin əsas hüquqları, vəzifələri və əmək münasibətlərinin tənzimlənməsi sahəsində ümumi hüquqi təminatları

Əmək müqaviləsinin bağlanması əsasları və qaydası

Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları

Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları

İş vaxtının növləri və tənzimlənməsi qaydaları

İstirahət vaxtı

Məzuniyyət hüququ və onun təmin edilməsi

Əmək məzuniyyətlərinin müddətləri

Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri

5.Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsi üzrə:

Ümumi müddəalar

İnzibati xətalər haqqında işlərə baxmaq səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər)

İnzibati xətalər haqqında işlər üzrə icraat

İnzibati xəta haqqında iş üzrə icraatın mərhələləri

İnzibati xəta haqqında iş üzrə qərarın icrası

İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalər

İnzibati tənbeh növləri

6.Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi üzrə:

Prosesual müddətlər

Birinci instansiya məhkəməsində icraat

7.Azərbaycan Respublikasının Torpaq Məcəlləsi üzrə:

Azərbaycan Respublikasının vahid torpaq fondu

Torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət

8. Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə:

Azərbaycan Respublikasında vergi sistemi

Vergitutmanın formaları

Dövlət vergiləri

9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiyaya Qanunu üzrə:

Ümumi müddəalar

Normativ hüquqi aktların növləri

Normativ hüquqi aktın strukturu

Normativ hüquqi aktların rəsmi dərc edilməsi və qüvvəyə minməsi

Normativ hüquqi aktların zamana, məkana və şəxslərə görə qüvvəsi və icrası

10. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə

Əsas anlayışlar

Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri

Vətəndaşların müraciətlərinə dair tələblər

Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası

Müraciətin baxılmamış saxlanması

Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə baxılmasının xüsusiyyətləri

Müraciətə baxılması müddəti

Müraciətlərə baxılması zamanı vətəndaşların hüquqları

Bu Qanunun pozulmasına görə məsuliyyət

Yekun müddəa

11. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə:

İcra sənədləri

İcra sənədlərinə aid tələblər

İcra sənədlərinin icraya yönəldilməsi müddətləri

İcraata xitam verilməsinin əsasları

12. “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” üzrə:

Təlimatın tələblərinə riayət olunmasına nəzarət (Fərman).

Ümumi müddəalar (hissə 1)

Sənədlərin hazırlanması üçün ümumi tələblər (hissə 2)

Sənədlərin rəsmiləşdirilməsi üçün ümumi tələblər (hissə 3)

Sənədlərə əlavələrin (qoşmaların) edilməsi qaydası (hissə 5)

Qərarların hazırlanması və tərtib edilməsi (hissə 7)

Sərəncamların hazırlanması və tərtib edilməsi (hissə 8)

Əmrlərin hazırlanması və tərtib edilməsi (hissə 9)

Protokolların hazırlanması və tərtib edilməsi (hissə 10)

Araşdırmanın və məlumat vərəqələrinin hazırlanması və tərtib edilməsi (hissə 11)

Aktın hazırlanması və tərtib edilməsi (hissə 12)

Məktub, teleqram və telefoqramın hazırlanması və tərtib edilməsi (hissə 13)

1.Azərbaycan Respublikası Konstitusiyasına əsasən hansı məsələlər yalnız referendumla həll oluna bilər? Tam və doğru cavabı müəyyən edin.

1.Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi

2.Vergilər və dövlət büdcəsi

3.Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi

4.Amnistiya və əfv etmə;

5.Seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi

A) 1, 2, 3, 4

B) 1, 3

C) 2, 4, 5

D)1, 2, 3

E) 2, 3, 4

2.Azərbaycan Respublikası Konstitusiyasına əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyəti hansı prinsip əsasında təşkil edilir?

A) Dövlət hakimiyyətinin bölünməzliyi

B) Hakimiyyətin idarəedilməsinin müstəqilliyi

C) Hakimiyyətlərin bölünməsi

D) Hakimiyyətin seçki əsasında formalaşdırılması

E)Dövlət hakimiyyət qollarının tam müstəqilliyi

3.“Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən təşkilatlarda kargüzarlığın aparılması kim tərəfindən həyata keçirilir? Tam və düzgün cavabı müəyyən edin.

A)Ümumi şöbə tərəfindən

B)Dəftərxana və ya xüsusi olaraq bu məqsəd üçün ayrılan əməkdaşlar tərəfindən

C)Kargüzarlıq xidməti tərəfindən

D)İcraya nəzarət və kargüzarlığın təşkili şöbəsi tərəfindən

E)Texniki təchizat bölmələri tərəfindən

4.“Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən tabe təşkilatlarda kargüzarlığın aparılması qaydalarına riayət olunması üzərində nəzarətin həyata keçirilməsi vəzifəsini hansı bölmələr icra etməlidirlər?

A)Həmin təşkilatların ümumi şöbəsi

B)Həmin təşkilatların daxili nəzarət şöbəsi

C)Həmin təşkilatların baş təşkilatları

D)Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Ümumi şöbəsi

E)Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Ümumi şöbəsi

5."Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən müraciət aşağıdakı hallardan hansılarda baxılmamış saxlanılır? Tam və düzgün cavabı müəyyən edin.

1. bu Qanunun tələblərinə uyğun olaraq müraciətin edilməsi və ona baxılması üçün başqa qayda nəzərdə tutulduqda
 2. müraciət bu Qanunun maddələrində göstərilən tələblərə cavab vermədikdə
 - 3.müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda
 - 4.vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 2 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda
 - 5.bu Qanunda göstərilən hallarda müraciətin aidiyyəti üzrə göndərilməsi mümkün olmadıqda və ya müraciətdə olan məlumatlar onun həlli və ya aidiyyəti üzrə göndərilməsi üçün kifayət etmədikdə
 - 6.müraciət etmiş şəxs müraciətinə baxılması ilə bağlı təkrar müraciət etdikdə
- A) 1, 3, 4 B)1, 3, 4, 5 C) 1, 2, 3, 5 D) 1, 2, 3, 4 E) 2, 3, 4, 6

6.Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsində aşağıdakılardan hansılar mütləq qaydada göstərməlidir? Tam və doğru cavabı müəyyən edin.

- 1.işçinin əmək funksiyası
 - 2.işçinin əmək şəraitinin şərtləri – iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması
 - 3.tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri
 - 4.işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması
 - 5.tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar.
 - 6.ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN)
 - 7.işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd
- A) 1, 3, 5, 6 B) 3, 4, 5, 6, 7
C) 1, 2, 3, 4, 5, 6, 7 D) 1, 2, 3, 4, 5,
E) 2, 4, 6, 7

7.Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsinə dəyişikliklər hansı qaydada edilir? Tam və doğru cavabı müəyyən edin.

- A)Yalnız işəgötürənin razılığı ilə
- B)Yalnız işçinin razılığı ilə
- C)Yalnız tərəflərin razılığı ilə
- D) Həmkarlar İttifaqının razılığı ilə
- E)Müvafiq icra hakimiyyəti orqanının razılığı ilə

